



**Aydin
Mədətoğlu**

Bizim yazar

Tarix şəxsiyyətlər yetişdirdiyi kimi, şəxsiyyətlər də tarix yaradırlar. Tarix yaranan, orta əsər son verib yeni əsər qədəm basan belə tarixi şəxsiyyətlərdən biri də 1000 illik bir İmperatorluğa son qoyub, Türk-İslam və ortodoks Xristian Bizans hakimiyət ənənələrini birləşdirməyi bacaran, Türk-İslam dünyası ilə Şərqi Avropa ortodoks xristian dünyasını öz Türk çadırı altına alan, bu iki müazzəzəm mədəniyyəti çulğasdırın əzəmətli Türkün böyük oğlu, dahi Türk Xaqanı Sultan Mehmet Fatehdir.

Dünyanı yeni bir nizama və bəşəriyyəti səadətə erişdirmək qayəsi ilə meydana çıxan, Ulu Peyğəmbərin müqəddəs əsəri olan İslamiyyət, əxlaqi pozulmuş Sasani Pers İmperatorluğunun ildirim sürəti ilə ortadan qaldırıldığı halda "gah anarxiya, gah da müstəbibidlilikdə ad çıxaran, hər cür mənəvi mənədan məhrum, siyasi əhəmiyyətini itirib, ayri-ayrı əxlaqsız şəxslərin və ictimai təşkilatların ehtiraslarının miskin oyununa çevrilən Şərqi Roma və ya başqa adla Bizans İmperatorluğu" (Mirzə Kazimbəy, İsləm tarixi (rusca), "Russkoye slovo" jurnalı, 1860, II nömrə, səh 124) yalnız qanadları qırılmış halda İslamin rəqibi olaraq qalmış, xristian dünyasının başlıca təssüb keşki kimi İsləm aləminin təhdidə girişi və İmperiyanın paytaxtı Konstantinopol (İstanbul - A.M) da xristian dinin bir qələsi rolunu oynamışdır. O dövrde İstanbul xristitanlıq üçün təkcə dini deyil, həm də siyasi əhəmiyyət daşıyırdı.

Doğrudur, xristian dünyası üçün İstanbul Quds və digər şəhərlər kimi müqəddəs sayılan bir şəhər deyildi. Lakin Həzərəti Məhəmməd Peyğəmbərin (s) İstanbulla bağlı hədisələri və Ulu Peyğəmbərin (s) sehabələrindən Əbu Əyyub Ənsarının mezarının orda olması İstanbullu müsəlmanların nəzərində müqəddəs bir şəhərə çevirmişdi. Ona görə də istər Ərəb xəlifələrinin və istərsə də Türk Sultanlarının İstanbulun qurtarılmasını zəruri edən amillər arasında bu dini amil də başlıca rol oynamış, şəherin fəthinə siyasi məziyyətə yanaşı həm də ilahi bir əmr mahiyyəti qazandırmışdı. İstanbul artıq Türklerin "Qızıl Alma"sı, Türk Cahan Hakimiyəti məfkurəsinin bir simvolu olmuşdur.

O dövrde artıq xristian dünyasında belə bir fikir qətileymişdi ki: "Konstantinopol şəhəri Konsstantin adlı bir hökmər zamanında itiriləcək". (Bax: Barboro, Konstantiniyyət muhasırası, İstanbul, 1953, səh 62; Dukas, Bizans tarihi, İstanbul 1956, səh 168)

İslam dünyasında da Peyğəmbər adından söylənilən: "Konstantinopol mənim (Məhəmməd Peyğəmbərin (s) - A.M) adı-

mı daşıyacaq bir müsəlman hökmər tezəfündə alınacaq" hədisi geniş yayılmışdır. Hər iki fikir sonda özünü doğrultdu. Bizans İmperatoru XI Konstantinin dövründə Türk Sultanı Sultan Məhəmməd tərəfinən 29 may 1453-cü ildə Konstantinopol

Gənc Xaqanın İstanbulun fəthi üçün keçirdiyi iztirab və heyəcanları tarixi qaynaqlara əsaslanaraq, tarixçi Dukas yazır ki: "Padşahın (Sultan Mehmet nəzərdə tutulur - A.M) gecə və gündüz huzuru qəçmiş, dincliyi pozulmuşdu. Yatağına girərkən də, yatağından qalxarkən də, sarayında və bayırda gəzinərkən də İstanbulun fəthini düşünürdü. İstirahət və yuxu bilməzdi. Əlində

düzələr və təhlükəli anlar keçdi. Əcdadımız bütün bu fövqələdə eziyyətlərə qatlandı. Düşmən qarşısında bəzən tale üzərinə gülmədi. Fəqət heç bir zaman istiqbaldan ümidi kesmədi. *Qalib gelincəyə qədər uğrasıldılar. Daima cihad yolunda qaldılar. Atababalarımız fəlakət zamanında kədərlənməz, zəfer anlarında da aşırı sevinc duymaz, qurrələnməzdilər. Bu sayədə şanlı bir*

rəlim. Bizi heç bir engel yolumuzdan döndərməyəcək. Mən (Sultan Mehmet Han - A.M) ordumun başında sizinlə bərabər birinci səfdə bulunacağam" - deyərək, bu böyük və məzmunlu nitqini bitirmiş və səfər hazırlıqlarına başlamışdı. (Bax Tarihi Sultan Mehmet Han, İstanbul, Hicri 1328, səh 24-37) Toplantıda iştirak edən övliya, üləma, bəy və ordu

İstanbul fatehi Dahi Türk Xaqanı Sultan II Mehmet Fateh

fəth edilərək, "İstanbul" adlanmağa başladı. Ulu Peyğəmbərin 800 il önce söylediyi hədisi böyük Türk qazisi Sultan Mehmet Fateh tərəfindən təsdiqləndi.

Bizans İmperatoluğuna ilk zərbəni hələ 1048-ci ildə Səlcuqlu Sultanı Toğrul Bəy dövründə onun ordu komandanlarından olan İbrahim Yınal və Kutalmış Pasın Ovasında, daha sonra Toğrul Bəy özü 1054-cü ildə Erçisde, ən böyük zərbəni isə 1071-ci ildə Sultan Alp Arslan Malazqırtda vurmış və tarixdə ilk dəfə olaraq Bizans İmperatorunu (İmperator Diogenesi - A.M) əsir almışdı. Alp Arslandan sonra oğlu Büyük Səlcuqlu Sultanı Məlikşah dövründə Anadolu Bizanslılardan alınaraq, artıq bir Türk məmlekətinə çevrilmişdi. Büyük Səlcuqlu İmperatorluğu parçalandıqdan sonra da bu ərazidə Anadolu Səlcuqlu dövləti təşəkkül tapmış, Türk-Moğol İmperatorluğu dövründə Anadolu Səlcuqlu dövləti də ayrı-ayrı Bəyliliklərə parçalanaraq, Hülakülerin vassalına çevrilmiş, nəhayət XIV əsrin əvvəllərindən başlayaraq, Osmanlığulları dövründə bir çox bəyliliklər birləşdirilərək, mərkəzləşmiş dövlət halına getirilmişdir. Osmanlı Sultanı ildirim Bəyazidin Əmir Teymura meğlub olmasından sonra bir müddət ölkə yenə də Bəyliliklərə parçalanaraq, Teymuroğullarının vassalına çevrilmiş, nəhayət Sultan II Mehmet ildirim Bəyazidin mərkəziyyətçi hakimiyətini bərpə etməyə müvəffəq olmuş və dövləti İmperatorluğa çevirmek təşəbbüsündə bulunmuş və buna nail olmuşdur.

Sultan II Mehmet Xanın atası Sultan II Murad Əmir Teymurun oğlu Şahrxun ölümündən sonra vassallıqdan qurtularaq dövlətinin müstəqil elan etmiş, II Kosovo savaşında yeni bir Xaçlı orduşunu məğlub etmiş, Albaniya səfərində ölüncə yerinə gənc oğlu II Mehmet taxta çıxmışdır. Karaman səfərindən sonra Bizansla mübarizəyə və İstanbulun fəthinə hazırlaşan Sultan II Mehmet Xana qarşı xarici və daxili düşmənlər fəaliyyət göstərsələr də böyük ölüyə AK Şəmsəddin: "Dərd çəkəmə Bəyim, İstanbulu fəth edəcəksən. Bəyim, bu qalanın (İstanbul) nəzərdə tutulur - A.M) fatehi sən olasan deyə aləmi-şəhəzadəlikdə sənə çatdırıq" müjdəsini vermiş, Sultan Mehmet Xan da İstanbulun fəthinə dair Peyğəmbərin hədisində göstərilənə və övlayısunın kəramətlərinə inanaraq bu işə girişmiş və müvəffəqiyətlə başa çatdırılmışdı.

qələm və kağız daima İstanbulun xəritəsi ilə uğrasındı. Beləliklə Xaqan böyük insanlara məxsus yüksək bir idealın atəsi ilə yanırıdı". (Bax: Dukas, Bizans tarihi, İstanbul 1956, səh 152-154)

Sultan II Mehmet Xanın Ədirnə sarayında topladığı yüksək bir məclisde etdiyi tarixi nitqi gənc Sultanın bu yaşda nə qədər geniş bir biliyi, dərin bir zəkaya sahib olduğunu göstərir. Tarixi mənbələrdə qeyd edilən bu nit-

dövlət qurdular. Cahana da hamilik və ədalətin örnəyini verdilər. Bizlərə də hər yönü ilə mükəmməl bir dövlət ərəmağan etdilər. İndi bizə düşən vəzifə şöhrətimizi yüksəltmək və atababalaramıza layiqli xələf olduğumuzu meydana qoyaraq ruhlarını şad etməkdir... Rum (Bizans nəzərdə tutulur - A.M) hökumətinin bizlərə verdiyi zərərləri, çıxardıqları zorluqları və əvvəriliyi dolablari hamınız bilirsiniz. Dədəm Bəyazidə qarşı (İldirim Bəyazid - A.M)



mizde bulunan bu dövlət əcdadlarımızın necə cihad, necə savaş və əməkleri ilə qazanılmış və bizlərə miras qalmışdır. Yaşlılarımız bu cihad ile savaşlara şahidir, onlarla birgə savaşmışlar. Gənclərimiz də onların həkayələrini ata-babalarımızdan dinləmişlər. Bu uğurda bir çox igidlərimiz əbədiyyətə qovuşmuşlar. Fəqət onların qəhrəmanlıq xatirələri içimizdə yaşamaqdadır. Ürəkləri uca hissələrə dolu, qorxudan azad olan atalarımız ən müdhiş tehlükələrə göyüs gərərək, böyük işlər gördülər... Eyi yaşı fədakarlar və igid gənclər! Bütün bu fəthlərin asan olmadığını və əməksiz dövlət əldə edilmədiyini bilirsiniz. Bu uğurda nə qədər qanlar töküldü, yaralar açıldı. Nə qədər dul və yetimlərin göz yaşları axdı. Necə əngin dərələr, coşqun ırmaqlar, yalçın qayalar, sərt dağlar aşıldı. Necə yuxusuz geceler, istirahətsiz gün-

Fransız, German, Macar və digər Kralları rumlular kuşqurtmuş, ordularını Tunadan (Dunaydan - A.M) gəmilərlə keçirib, dövlətimizi yuxarıq, bizi Rumelidən və hətta Anadoludan çıxarmaq istəmədim? Şükür ki, dədəm onları Allahın yardımı ilə Tunanın dalğalarına tökərək, dövlətimizi qurtardı. İstanbul fəth edilmişdikcə Bizansın fəsadı və bizə qarşı çıxardığı təhlükələr davam edəcəkdir. Məmləketimizi ortadan parçalayan bu şəhər (İstanbul - A.M) Rumların əlinde qaldıqca dövlətimiz əmniyyətdə olmayaqcaqdır. Sizləri buraya bu qənaətimə qatılmağınızı düşüncənərək topladım. Biz ya şəhəri hückumla alacaq, ya da uzun bir məhəsirə ilə düşməni təslim olmağa məcbur edəcəyik. Sürətlə hərəkətə keçib, düşmənin dövlətimizin ortasında təhrik və fəsadına füरset verməyələm və əcdadımıza layiq olduğumuzu cahana göst-

komandanları dualar edib, söyləmişlər ki: "Cəmi başımız sənin yoluna fəda olsun". (Bax: Dukas, Bizans tarihi, İstanbul 1956, səh 112)

Sultan Mehmet Xan Bizans İmperatörü XI Konstantinə şəhəri döyüşsüz təslim edərsə, Mora yarmadasını ona verəcəyini bildirmişsə də Bizans İmperatörü ilk önce bu təklifi redd etmiş, sonda sülh təklif etmişsə də gənc Xaqan: "Ya mən şəhəri alacam, ya da şəhər məni"- demişdi. (Bax: Dukas, Bizans tarihi, səh 170)

"Hər başlanğıc gözəl bir hekayə, yeni bir həyatdır" düşüncəsi ilə yola çıxan Sultan II Mehmet Xan Ədirnədə möhtəşəm ordu-su, müazzəzəm topları və başda mürşidi AK Şəmsəddin, Ələmələrdən Akbıyık və Molla Gürani olmaqla 70-e qədər alım, vəli, şeyx və dərvişlərlə birlikdə "Məhətər marşları"nın sədasi altında yürüşə başlamışdı. Şəhərə hücum zamanı övliya AK Şəmsəddin ədəmiçənə çadırına çəkilərək, tanrıya dua ilə məşşəl olmuş, Sultan da vaxtılı-vaxtında namazını qılaraq, "Quran"dakı" və Cahid" ayəsini oxuyaraq "Ya Rəbbim, sənə layiq olmağa çalışıram"- deyə Alla-ha niyaz etmiş, qazilərinə də "Şəhərin daşı və torpağı mənə, mal və sərvəti də size nəsib olsun"- demişdi.

İstanbulu qurtarmaq üçün Bizans İmperatörü, dövlət və din adamlarının bütün səylərinə baxmayaraq, 50 günlük mühasirədən sonra 29 may 1453-cü ilin axşamında ölümə həvazırlaşan İmperator və onun kiçik mühafizə böülüyü çirkəndirdikləri müqəddəs Ayasofiyada son dualarını yapmış və beləliklə min illik bir İmperatorluq tarixə qovuşmuş, Türk Cahan hakimiyətinin yeni və parlaq bir dövrü başlamış ol-

İstanbulun fəthi ilə "Fateh" titulu qazanan Sultan II Mehmet Xan şəhərin fəthindən üç gün sonra bəyaz atının üstündə möhtəşəm bir alayla Topqapıdan İstanbul'a daxil olmuş, birbaşa Rumların kırıldayı Ayasofiyaya gələrək, oranı təmizlətmış, qazilərin sevinc və həyəcanları içində ilk 'Cümə namazı' hərəkətə keçib, dövlətimin dövlətimin ortasında təhrik və fəsadına füret verməyələm və əcdadımıza layiq olduğumuzu cahana göst-

(ardı gələn sayımda)